

## **“AzerGold” QSC-nin və onun törəmə müəssisələrinin 2021-ci il üzrə konsolidə edilmiş maliyyə nəticələri**

“AzerGold” QSC-nin (“Cəmiyyət”) və onun törəmə müəssisələrinin (birlikdə “Qrup”) 2021-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarına kənar auditor olaraq “PwC Azerbaijan” MMC tərəfindən müsbət rəy verilmişdir. 2021-ci ildə “Cəmiyyətin konsolidə edilmiş maliyyə hesabatlarının tərkibinə “AzerBlast” MMC və “Daşkəsən Dəmir Filiz” MMC törəmə müəssisələri daxil edilmişdir. Ölkəmizin, xüsusilə regionların sosial-iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb edən sahədə – dağ-mədən sahəsində fəaliyyət göstərən Cəmiyyətin fəaliyyətində bir sıra aspektlər üzrə müəyyən tendensiyalar müşahidə edilir.

### **Qrupun satış gəlirləri 1.7 % artıb.**

2020-ci ildə Qrupun satış həcmi 110 203 855 ABŞ dolları olduğu halda, 2021-ci ildə bu rəqəm 1 869 703 ABŞ dolları (və ya 1.7%) artaraq 112 073 559 ABŞ dolları təşkil etmişdir.

Satış həcmində olan bu artım əsasən 2021-ci ildə törəmə müəssisədə formalaşan satış gəlirləri ilə əlaqədardır.

### **Qrupun Xalis mənfəəti və EBITDA göstəricisi azalıb.**

2021-ci ildə satışın maya dəyərinin 40.9% artması nəticəsində xalis mənfəət və EBITDA (faiz, vergi və amortizasiya xərcləri çıxılmazdan əvvəlki əməliyyat mənfəəti) göstəricisində azalma müşahidə edilmişdir. 2020-ci il ilə müqayisədə 2021-ci il üzrə satışın maya dəyəri 15 001 054 ABŞ dolları məbləğində artmışdır.

2021-ci ildə maya dəyərinin artımına təsir edən əsas amillər aşağıdakı kimidir:

- ✓ **Partlayış və daşınma/tullantı süxurları xərcləri** – Cəmiyyət tərəfindən hasilat və qeyri-neft sektorunun ixrac göstəricilərində davamlılığın təmin edilməsi məqsədilə aparılmış uğurlu kəşfiyyat tədqiqat işləri nəticəsində Çovdar (Sulfid fazası), Ağyoxuş və Mərəh yataqlarında ümumilikdə ~407 min unsiya satılabiləcək əlavə qızıl ehtiyatı kəşf olunmuşdur. Qeyd edilən mədənlərdə hasilata başlanılması ilə bağlı aparılmış ustaçma işləri, eyni zamanda emal sahəsindən 16-17 km uzaqlıqda yerləşən Ağyoxuş və Mərəh mədənlərindən daşınan tullantı süxurlarının miqdarının, həmçinin məsafənin artması ilə əlaqədar daşınma xərclərində 4 417 242 ABŞ dolları məbləğində artım müşahidə olunmuşdur.
- ✓ **Əsas vəsaitlərin köhnəlmə xərci** - 2020-ci ilin sonuna qədər Sulfid, Ağyoxuş və Mərəh yataqları üzrə hasilata başlanılması səbəbilə kapitallaşdırılmış xərclər üzrə 8 685 945 ABŞ dolları məbləğində amortizasiya hesablanmışdır.

- ✓ **Əməkhaqqı və sosial müdafiə xərcləri** - 2021-ci ildə yeni mədənlərin işə salınması nəticəsində 103 nəfərin işə qəbulu ilə bağlı müvafiq xərclərdə 1 712 048 ABŞ dolları məbləğində artım müşahidə olunmuşdur.

Cəmiyyətin xalis mənfəəti 2020-ci ildəki 48 209 778 ABŞ dolları ilə müqayisədə 15 162 519 ABŞ dolları (və ya 39.0 %) azalaraq 2021-ci ildə 33 047 259 ABŞ dolları təşkil etmişdir. Hazırda investisiya mərhələsində olan törəmə cəmiyyətlərin 2021-ci il üzrə 3 644 948 ABŞ dolları məbləğində zərərlərini də nəzərə alaraq Qrupun konsolidə edilmiş xalis mənfəəti 29 402 311 ABŞ dolları təşkil etmişdir.

Yuxarıda qeyd edilən məqamlardan asılı olaraq (amortizasiya xərci istisna olmaqla) 2021-ci ildə EBİTDA göstəricisi də 15.1% azalaraq 58 722 264 ABŞ dolları təşkil etmişdir.

#### **Pul vəsaitləri artıb.**

Qrupun pul vəsaitləri və onların ekvivalentləri 2020-ci il üzrə 32 099 206 ABŞ dolları ilə müqayisədə 24 874 983 ABŞ dolları (və ya 77.5%) artaraq 2021-ci ildə 56 974 189 ABŞ dollarınadək yüksəlmişdir.

#### **Ümumi kapital artıb.**

Qrupun ümumi kapitalı 2020-ci ildə 98 134 707 ABŞ dolları təşkil etdiyi halda, 2021-ci ildə bu göstərici 61 673 585 ABŞ dolları (və ya 62.8%) artaraq 159 808 292 ABŞ dolları olmuşdur.

Ümumi kapitalın artması cari ilin xalis mənfəəti (29 402 311 ABŞ dolları), habelə nizamnamə kapitalının 31 117 647 ABŞ dolları (52.9 milyon AZN) həcmində artırılması hesabına baş vermişdir. Bu məbləğ (52.9 milyon AZN) Cəmiyyət tərəfindən yeni təsis edilmiş törəmə müəssisə olan "Daşkəsən Dəmir Filiz" MMC-nin fəaliyyətinin təşkil edilməsi, tədqiqat işlərinin aparılması, aktivlərin alınması məqsədi ilə dövlət tərəfindən ayrılmış vəsaitdir. Nəzarət olunmayan iştirak payı (törəmə müəssisələrdə digər investorların iştirak payı) isə 1 074 536 ABŞ dolları təşkil etmişdir.

#### **Borc/Kapital nisbətinin azalması davam edib.**

Müsbət məqamlardan biri də, Qrupun borc/kapital nisbətinin əhəmiyyətli dərəcədə azalmasıdır. Mənfəətin əldə edilməsi və nağd vəsaitlərin daxil olması ilə bu göstərici 2020-ci ildə 0.21, 2021-ci ildə isə 0.13 səviyyəsinə qədər aşağı düşmüşdür. Eyni zamanda qeyd edilməlidir ki, 2021-ci ildə Qrupun qazandığı mənfəətlə yanaşı, Nizamnamə kapitalının 31 117 647 ABŞ dollar məbləğində artırılması, habelə pul siyasətinin səmərəli idarə olunması nəticəsində kredit öhdəliklərinin zamanında qarşılınması borc/kapital nisbətini azalmasını şərtləndirib. Qrupun nağd vəsaitləri nəzərə alınmaqla aparılan hesablamalar nəticəsində nisbət -0.23 (mənfi) səviyyəsinə qədər düşməsi müşahidə olunur. Mənfi nisbət Qrupun

nağd pul vəsaitlərinin borc öhdəliklərindən daha çox olmasının göstəricisidir. Dünya təcrübəsində mədən şirkətlərində bu göstəricinin 1 səviyyəsində qəbul edilən olduğunu nəzərə alarsaq, Qrup investisiya layihələrinin maliyyələşdirilməsi üçün gələcəkdə ümumi kapital həcmində kredit vəsaitlərindən istifadə edə bilər. Bu da öz növbəsində büdcə vəsaitlərinin qənaətinə gətirib çıxaracaqdır.

### **Faizlər üzrə ödəniş təminatı əmsalı artıb.**

Bu göstərici biznesin mövcud faiz borcunu ödəmə qabiliyyətini əks etdirir, faiz və vergilər çıxılmadan əvvəlki mənfəətin (EBIT) dövr üçün hesablanmış faiz xərclərinə olan nisbəti ilə götürülür.

Faizlər üzrə ödəniş təminatı əmsalı 2020-ci ildə 29.7 olduğu halda, 2021-ci ildə daha da artaraq 39.9 olmuşdur. Bu komponenti şərtləndirən əsas səbəb kredit öhdəliklərinin azalması ilə faiz öhdəliklərinin aşağı düşməsidir.

### **Əsas Maliyyə Göstəriciləri**

İndikatorlar		2020	2021	Fərq	%
Cəmi kapital		98,135	159,808	61,673	62.8%
Satışdan gəlirlər		110,204	112,074	1,870	1.7%
EBİTDA		69,149	58,576	(10,573)	-15.3%
Xalis mənfəət	AzerGold QSC	48,210	33,047	(15,163)	-31.5%
	AzerBlast MMC	-	(160)	(160)	-
	Daşkəsən Dəmir Filiz MMC	-	(3,485)	(3,485)	-
	Konsolidə olunmuş	-	29,402	18,808	-39.0%

## Müstəqil Auditorun Hesabatı

"AzerGold" QSC-nin Səhmdarlarına və Müşahidə Şurasına:

### Rey

Bizim fikrimizcə, hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından "AzerGold" QSC-nin ("Cəmiyyət") və onun töəmə müəssisələrinin (birlikdə "Qrup") 31 dekabr 2021-ci il tarixinə konsolidasiya edilmiş maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə Qrupun konsolidasiya edilmiş maliyyə nəticələrini və konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq düzgün əks etdirir.

### Auditin predmeti

Qrupun konsolidasiya edilmiş maliyyə hesabatları aşağıdakılardan ibarətdir:

- 31 dekabr 2021-ci il tarixinə konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə konsolidasiya edilmiş mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə konsolidasiya edilmiş kapitalda dəyişikliklər haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabat; və
- əsas uçot siyasəti və digər izahedici məlumatlar da daxil olmaqla, konsolidasiya edilmiş maliyyə hesabatları üzrə qeydlər.

### Rey üçün əsas

Biz auditə Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyət rəyimizin "Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti" bölməsində əks etdirilir.


Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

### Müstəqillik

Biz Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının dərc etdiyi Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinə (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) (MBEŞŞ Məcəlləsi) uyğun olaraq, Qrupdan asılı olmadan müstəqil şəkildə fəaliyyət göstəririk. Biz MBEŞŞ Məcəlləsinə uyğun olaraq, etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik.

## Audit yanaşmamız

### İcmal



- Qrup üçün ümumi əhəmiyyətlik dərəcəsi: 1,900,000 ABŞ dolları təşkil edir ki, bu da vergidən əvvəlki mənfəətin 5%-ni əks etdirir.
- Biz audit yoxlamamızı Qrupun baş müəssisəsi "AzerGold" QSC-də aparmışıq. Digər Qrup müəssisələri üçün biz maliyyə hesabatlarının əhəmiyyətli maddələri üzrə audit prosedurları və analitik prosedurları həyata keçirmişik.
- Qrup üzrə audit komandası Bakı və Daşkəsəndə yerləşən Qrup müəssisələrinə səfər etmişdir.
- Audit yoxlamamız Qrupun gəlirlərinin 100%-ni və vergidən əvvəlki mənfəətin mütləq dəyərini 99%-ni əhatə etmişdir.

#### Əsas audit məsələsi

- Əsas vəsaitlər, Keşfiyyat və qiymətləndirmə aktivlərinin və qeyri-maddi aktivlərin dəyərsizləşməsi.

Audit metodologiyamızın bir hissəsi kimi, biz əhəmiyyətlik dərəcəsinə müəyyən etdik və konsolidasiya edilmiş maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi riskini qiymətləndirdik. Xüsusilə, biz rəhbərliyin (məsələn, ehtimalların irəli sürülməsi və qeyri-müəyyən xarakterli gələcək hadisələrin nəzərdən keçirilməsini özündə ehtiva edən əhəmiyyətli uçot təxminləri) subyektiv mülahizələr tətbiq etdiyi sahələri təhlil etdik. Bütün audit yoxlamalarımızda olduğu kimi, biz, həmçinin rəhbərlik tərəfindən daxili nəzarət sistemində sui-istifadə riskini nəzərdən keçirdik, ələcə də, digər məsələlərlə yanaşı, fırıldaqçılıq hallarına görə əhəmiyyətli təhriflərə səbəb olan qeyri-obyektivlik əlamətlərinin olub-olmadığını təhlil etdik.

Biz audit prosedurlarının həcmi bütövlükdə maliyyə hesabatlarına dair rey bildirmək məqsədilə kifayət qədər işləri yerinə yetirmək üçün Qrupun strukturunu, uçot proseslərini və nəzarət vasitələrini, habelə Qrupun fəaliyyət göstərdiyi sektorun xüsusiyyətlərini nəzərə alaraq müəyyən etdik.

#### Əhəmiyyətlik

Audit prosedurlarının həcmi əhəmiyyətlik dərəcəsindən asılıdır. Audit, konsolidasiya edilmiş maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin olub-olmadığına dair kifayət qədər əminlik əldə etmək üçün nəzərdə tutulur. Təhriflər fırıldaqçılıq və ya səhv nəticəsində yaranı bilər və fərdi və ya məcmu olaraq istifadəçilərin konsolidasiya edilmiş maliyyə hesabatları əsasında qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmək ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Peşəkar mühakiməmizə əsasən biz kəmiyyət baxımından müəyyən əhəmiyyətlik dərəcəsinə, həmçinin aşağıdakı cədvəldə göstərilmiş kimi, bütövlükdə konsolidasiya edilmiş maliyyə hesabatları üzrə Qrup üçün ümumi əhəmiyyətliyi müəyyən etmişik. Bu göstəricilər və keyfiyyət amilləri sayəsində biz auditin həcmi, habelə audit prosedurlarının məzmununu, müddətini və həcmi müəyyən etmiş və mümkün təhriflərin fərdi və ya məcmu olaraq bütövlükdə konsolidasiya edilmiş maliyyə hesabatlarına təsirini qiymətləndirmişik.

**Qrupun maliyyə hesabatları üçün ümumi əhəmiyyətlilik dərəcəsi** 1,900,000 ABŞ dolları

**Əhəmiyyətlilik dərəcəsinin müəyyən edilməsi** Vergidən əvvəlki mənfəətin 5%-i

**Əhəmiyyətlilik dərəcəsinin müəyyən edilməsi üçün tətbiq edilən meyarın əsaslandırılması**

Biz əsas meyar kimi "vergidən əvvəlki mənfəəti" seçmək qərarına gəlmişik. Bizim fikrimizcə bu, Qrupun fəaliyyət nəticələrinin qiymətləndirilməsi üçün istifadəçilər tərəfindən daha çox nəzərdən keçirilən və ümumi qəbul edilmiş meyardır. Biz bu sektorda fəaliyyət göstərən kommersiya təşkilatlarına tətbiq edilən kəmiyyət əhəmiyyətliliyi hədlərinə uyğun olaraq 5%-lik əmsal seçmişik.

#### **Əsas audit məsələləri**

Əsas audit məsələləri peşəkar mülahizəmizə əsasən cari dövr üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının auditində ən çox əhəmiyyət kəsb etmiş məsələlərdir. Bu məsələlər bütövlükdə maliyyə hesabatlarının auditində kontekstində və hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarına dair rəylimizin formalaşdırılması zamanı nəzərə alınmış və biz bu məsələlərə dair ayrı rəy bildirmirik.

## Əsas audit məsələsi

### Əsas vəsaitlər, Keşfiyyat və qiymətləndirmə aktivləri və qeyri-maddi aktivlərin dəyərsizləşməsi

Bax: Qeyd 4 "Uçot siyasətinin tətbiqi zamanı əhəmiyyətli ehtimallar və mülahizələr", Qeyd 9 "Əsas vəsaitlər", Qeyd 10 "Keşfiyyat və qiymətləndirmə aktivləri" və Qeyd 11 "Qeyri-maddi aktivlər".

Qeyd 10-da göstərilədiyi kimi, Qrup on bir pul vəsaiti yaradan vahid ("CGU") müəyyən edir: Çovdar İnteqreolunmuş Regional Emal Sahəsi (CGU 1); Filizçay (CGU 2); Mazımçay (CGU 3); Göydağ (CGU 4); Qaradağ (CGU 5); Xarxar (CGU 6); Narçala (CGU 7); Daşkəsən Dəmir (CGU 8); Daşkəsən (CGU 9); Nərimanlar (CGU 10); Peydərə (CGU 11).

Rəhbərlik hər bir hesabat dövrünün sonunda CGU-nun dəyərsizləşməsinə dair əlamətlərin mövcud olub-olmadığını qiymətləndirir. Rəhbərlik dəyərsizləşmə təhlili tələb edən CGU üzrə dəyərsizləşmə əlamətlərinin olub-olmadığını qiymətləndirmək üçün əhəmiyyətli mülahizə yürüdür. Bu zaman rəhbərlik əmtəe qiymətləri, valyuta məzənnələri, proqnozlaşdırılan kapital və istehsal xərcləri, ehtiyatlar və resursların həcmi, ələcə də diskontlaşdırma dərəcələri kimi daxili və kənar amilləri nəzərə alır. Dəyərsizləşmə əlamətləri mövcud olduqda, rəhbərlik CGU-nun bərpa edilə bilən dəyərini təxmin edir və onu CGU-nun balans dəyəri ilə müqayisə edir.

Her bir CGU-nun bərpa edilə bilən dəyəri aktivin satış xərcləri çıxılmaqla ədalətli dəyər və onun istifadə dəyəri arasında daha böyük olan dəyərin hesablanması yolu ilə müəyyən edilir. Bu hesablamalar zamanı mədən sahəsində beynəlxalq məsləhətçilər tərəfindən həyata keçirilən və hər bir mədən sahəsi üçün mədənin xidmət müddətini əhatə edən geoloji tədqiqatlar və rəhbərlik tərəfindən təsdiqlənmiş illik maliyyə büdcələrinə əsaslanan pul vəsaitlərinin hərəkəti üzrə proqnozlardan istifadə edilir.

## Əsas audit məsələsi ilə bağlı həyata keçirilmiş audit prosedurları

Biz keşfiyyat və qiymətləndirmə aktivləri üzrə bərpa edilə bilən dəyərin rəhbərlik tərəfindən müəyyən edilməsi prosesinə dair məlumat əldə etdik. Biz aktivlərin bərpa edilə bilən dəyərini hesablamaq üçün istifadə edilən hər bir CGU üçün rəhbərliyin istifadə etdiyi pul vəsaitlərinin hərəkəti modelini əldə etdik. Biz modelləri nəzərdən keçirdikdən sonra, onların riyazi cəhətdən düzgünlüyünə əmin olduq. Biz modellərdəki əsas məlumatlar ilə mədən sahəsində beynəlxalq məsləhətçilər tərəfindən aparılmış tədqiqatları müqayisə etdik. Biz dəyərsizləşmə modellərinin nəzərdən keçirilməsi, diskont dərəcəsinin hesablanması üçün uyğunluğunun qiymətləndirilməsi, metalın qiymətinin və xarici mənbələrdən istifadə edərək digər makroiqtisadi fərziyyələrin yoxlanılması məqsədilə qiymətləndirmə mütəxəssislərimizi cəlb etmişik. Biz hesablanma zamanı istifadə edilən əsas fərziyyələri rəhbərliklə müzakirə etdik və ehtiyac olduqda, bu məlumatı kənar və ya daxili mənbələr ilə yoxladıq.

Audit prosedurlarımızın bir hissəsi olaraq biz cari illin faktiki nəticələrini yoxladıq və proqnozlarda istifadə edilən fərziyyələrin əsaslı olduğunu təhlil etmək üçün onları proqnozlara daxil edilən rəqəmlərlə müqayisə etdik. Biz, həmçinin rəhbərliyin uzunmüddətli əmtəe qiymətləri ilə bağlı əsas fərziyyələrini təhlil tarixində spot qiymətlərlə və kənar mənbələrdən əldə edilmiş məlumatlarla müqayisə etməklə yoxladıq.

Eyni zamanda biz aparılmış dəyərsizləşmə təhlili ilə bağlı təqdimat və açıqlamaların tamlığını və uyğunluğunu qiymətləndirdik.

31 dekabr 2021-ci il tarixinə Qrup tərəfindən kəşfiyyat və qiymətləndirmə aktivləri üzrə aparılmış dəyersizləşmə təhlili nəticəsində Mazımçay (CGU 3); Göydağ (CGU 4); Narçala (CGU 7), Dağkesəmen (CGU 9), Nərimanlar (CGU 10) və Peydəre (CGU 11) üçün 6,034 min ABŞ dolları məbləğində əlavə dəyersizləşmə xərci müəyyən edilmişdir. Bundan əlavə, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi (CGU 1) üçün 14,249 min ABŞ dolları məbləğində dəyersizləşmə zərəri tanınmışdır.

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi (CGU 1) üzrə dəyersizləşmə zərəri qeyri-maddi aktivlər üçün 5,926 min ABŞ dolları, əsas vəsaitlər üçün 7,286 min ABŞ dolları və kəşfiyyat və qiymətləndirmə aktivləri üçün 1,037 min ABŞ dolları təşkil etmişdir.

Digər əsas vəsaitlər üzrə dəyersizləşmə zərəri 963 min ABŞ dolları təşkil etmişdir.

31 dekabr 2021-ci il tarixinə Qrup tərəfindən aparılmış dəyersizləşmə təhlili nəticəsində Filizçay (CGU 2) üzrə 11,117 min ABŞ dolları məbləğində dəyersizləşmə xərci bərpa edilmişdir.

Konsolidasiya edilmiş mənfəet və ya zərər və sair məcmu gəlir haqqında hesabatda kəşfiyyat və qiymətləndirmə aktivləri, əsas vəsaitlər və qeyri-maddi aktivlər üzrə xalis dəyersizləşmə zərəri 10,129 min ABŞ dolları təşkil etmişdir.

Audit riskinin səviyyəsini, kəşfiyyat və qiymətləndirmə aktivləri və qeyri-maddi aktivlərin maliyyə hesabatları üçün əhəmiyyətini, dəyersizləşmənin müəyyən edilməsində daha yüksək mülahizə tələb edən və ya mürəkkəb olan sahələri, ələcə də gələcək kəşfiyyat nəticələrinin qeyri-müəyyənliyini, fərziyələrin həssaslığını, habelə diskont dərəcələrini və artım tempiyalarını nəzərə alaraq, biz kəşfiyyat və qiymətləndirmə aktivləri və qeyri-maddi aktivlərin dəyersizləşməsini əsas audit məsələsi hesab edirik.



### **Grup auditinin ehtat dairesinin müəyyən edilməsi**

Biz audit prosedurlarının ehtat dairesini bütövlükdə konsolidasiya edilmiş maliyyə hesabatlarına dair rey bildirmək məqsədilə kifayət qədər işləri yerinə yetirmək üçün Qrupun strukturunu, uçot proseslərini və nəzarət mexanizmlərini, habelə Qrupun fəaliyyət göstərdiyi sektorun xüsusiyyətlərini nəzərə alaraq müəyyən etmişik.

Biz "AzerGold" QSC-ni Qrupun əhəmiyyətli komponenti, digər müəssisələri isə əhəmiyyətli olmayan komponent kimi müəyyən etmişik. Biz əhəmiyyətli komponentin maliyyə məlumatlarının auditini aparmış və maliyyə hesabatlarının ayrı-ayrı əhəmiyyətli maddələri üzrə audit prosedurları və əhəmiyyətli olmayan komponentləri üzrə analitik prosedurları yerinə yetirmişik.

### **Konsolidasiya edilmiş maliyyə hesabatlarına görə rəhbərliyin və korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti**

Rəhbərlik konsolidasiya edilmiş maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi, eləcə də fırıldaqçılıq və yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflər olmayan konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sistemine görə məsuliyyət daşıyır.

Konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik Qrupu tələv etmək və ya fəaliyyətini dayandıрмаq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyətin fasiləsizliyinə dair məlumatların açıqlanmasına və fəaliyyətin fasiləsizliyi prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslər Qrupun maliyyə hesabatlarının hazırlanması prosesinə nəzərə görə məsuliyyət daşıyır.

### **Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti**

Bizim məqsədimiz bütövlükdə konsolidasiya edilmiş maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olub-olmadığına dair kifayət qədər əminlik əldə etmək və reyimizin daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyin yüksək səviyyəsidir, lakin Beynəlxalq Audit Standartlarına uyğun olaraq auditin aparılması zamanı mövcud olan bütün əhəmiyyətli təhriflərin həmişə aşkar olunacağına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya səhv nəticəsində yaranı bilər və fərdi və ya məcmu olaraq istifadəçilərin konsolidasiya edilmiş maliyyə hesabatları əsasında qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmək ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Beynəlxalq Audit Standartlarına uyğun aparılan auditin bir hissəsi olaraq, biz audit zamanı peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Konsolidasiya edilmiş maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması riskini müəyyən edir və qiymətləndirir, həmin risklərə qarşı audit prosedurlarını hazırlayır və həyata keçirir və reyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvlər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən daha yüksəkdir, çünki fırıldaqçılığa gizli sövdeleşmə, saxtakarlıq, məlumatların bilərəkdən göstərilməməsi, yanlış təqdimat və ya daxili nəzarət sisteminde sui-istifadə halları daxil ola bilər.
- Qrupun daxili nəzarət sisteminin effektivliyinə dair rey bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarını işləyib hazırlamaq üçün daxili nəzarət sistemi üzrə məlumat əldə edirik.
- Rəhbərlik tərəfindən istifadə edilən uçot siyasətinin uyğunluğunu, habelə uçot texminləri və müvafiq açıqlamaların münasibliyini qiymətləndiririk.

- Fealiyyətin fasilesizliyi prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Qrupun fasilesiz fəaliyyət göstərmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və şəraitlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair qənaətə gəlirik. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə gəldikdə, auditor rəyimizdə konsolidasiya edilmiş maliyyə hesabatlarındakı müvafiq məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması yeterli olmadıqda, rəyimizdə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixindəki əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və şəraitlər Qrupun fasilesiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla, konsolidasiya edilmiş maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin konsolidasiya edilmiş maliyyə hesabatlarında düzgün təqdim edilib-edilmədiyini qiymətləndiririk.
- Konsolidasiya edilmiş maliyyə hesabatlarına dair rəy bildirmək üçün Qrupa daxil olan müəssisələrin maliyyə məlumatları və ya fəaliyyəti ilə bağlı yeterli müvafiq audit sübutu əldə edirik. Biz Qrup auditinin idarə edilməsi, nəzarəti və həyata keçirilməsi üçün məsuliyyət daşıyıyıq. Biz auditor rəyimizə görə tam məsuliyyət daşıyıyıq.

Biz korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar barədə məlumat veririk.

Biz, həmçinin korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərə müstəqillik ilə bağlı müvafiq etik normalara riayət etdiyimiz barədə bəyanat verir və müstəqilliyimizə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün münasibətlər və digər məsələlər, habelə zəruri hallarda təhdidlərin aradan qaldırılması üçün görülən tədbirlər, o cümlədən ehtiyat tədbirləri barədə məlumat veririk.

Korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərin nəzərinə çatdırılmış məsələlər arasında biz cari dövrün konsolidasiya edilmiş maliyyə hesabatlarının auditini üçün ən əhəmiyyətli və bu səbəbdən də əsas audit məsələlərini müəyyən edirik. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi və ya çox nadir hallarda, məsələ haqqında rəyimizdə açıqlamanın verilməsinin mənfəət təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edilirdi hallar istisna olmaqla, bu məsələni rəyimizdə təsvir edirik.

Audit nəticəsində dərc olunan hazırkı müstəqil auditor hesabatına görə məsul partnyor Fəxr Mustafayevdir.

*Pricewaterhouse Coopers Audit Azerbaijan LLC*

Bakı, Azərbaycan Respublikası

26 Oktyabr 2022-ci il

**"AzerGold" QSC**  
**Konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabat**

Min ABŞ dolları ilə	Qeyd	31 dekabr 2021	31 dekabr 2020
<b>AKTİVLƏR</b>			
<b>Uzunmüddətli aktivlər</b>			
Tikili və avadanlıqlar	9	43,577	21,210
İstifadə hüquqlu aktivlər	12	1,396	1,654
Kəşfiyyat və qiymətləndirmə aktivləri	10	18,987	22,156
Qeyri-maddi aktivlər	11	44,044	44,856
Uzunmüddətli avans ödənişləri	14	6,121	2,887
Təxirə salınmış vergi aktivləri	25	197	943
<b>Cəmi uzunmüddətli aktivlər</b>		<b>114,322</b>	<b>93,706</b>
<b>Qısamüddətli aktivlər</b>			
Pul vəsaitləri və onların ekvivalentləri	18	56,974	32,099
Verilmiş avanslar	14	3,890	6,233
Ticarət və digər debitor borclar		135	-
Mal-matərial əhtiyatları	13	20,683	6,230
Sair qısamüddətli aktivlər	17	4,918	1,610
<b>Cəmi qısamüddətli aktivlər</b>		<b>86,600</b>	<b>46,172</b>
<b>CƏMI AKTİVLƏR</b>		<b>200,922</b>	<b>139,878</b>
<b>KAPİTAL</b>			
Nizamnamə kapitalı	19	36,471	21,765
Əlavə kapital qoyuluşu	19	33,003	7,767
Bölüşdürülməmiş mənfəət		89,260	68,603
<b>Grupun səhmdarlarına aid olan kapital</b>		<b>158,734</b>	<b>98,135</b>
Nezərə alınmayan iştirak payı	27	1,075	-
<b>CƏMI KAPİTAL</b>		<b>159,809</b>	<b>98,135</b>
<b>ÖHDƏLİKLƏR</b>			
<b>Uzunmüddətli öhdəliklər</b>			
Borc vəsaitləri	20	20,291	20,429
İcarə öhdəlikləri	12	737	1,197
Ətraf mühitin bərpası öhdəliyi	16	8,958	6,469
<b>Cəmi uzunmüddətli öhdəliklər</b>		<b>29,986</b>	<b>28,095</b>
<b>Qısamüddətli öhdəliklər</b>			
Ticarət və digər kreditör borclar	15	7,810	7,889
Carf mənfəət vergisi öhdəliyi		807	4,752
İcarə öhdəlikləri	12	781	579
Təxirə salınmış gəlirlər		600	-
Sair qısamüddətli öhdəliklər	17	1,129	428
<b>Cəmi qısamüddətli öhdəliklər</b>		<b>11,127</b>	<b>13,648</b>
<b>CƏMI ÖHDƏLİKLƏR</b>		<b>41,113</b>	<b>41,743</b>
<b>CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR</b>		<b>200,922</b>	<b>139,878</b>

25 oktyabr 2022-ci il tarixində təsdiqlənmiş və imzalanmışdır.

Oqtay Məmmədov  
İdarə Heyəti sədrinin i.s.m.o.

Zaur İsmayılov  
Maliyyə şöbəsi müdürünün v.m.i.e.

**"AzerGold" QSC****Konsolidasiya edilmiş mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat**

<i>Min ABŞ dolları ilə</i>	<i>Qeyd</i>	<b>2021</b>	<b>2020</b>
Müştərilərlə müqavilələr üzrə gəlir	21	112,074	110,204
Satışların maya dəyəri	22	(51,700)	(36,699)
<b>Ümumi mənfəət</b>		<b>60,374</b>	<b>73,505</b>
Ümumi və inzibati xərclər	23	(13,361)	(9,903)
Keşfiyyat və qiymətləndirmə aktivlərinin dəyərsizləşməsi	10	(7,071)	(6,308)
Qeyri-maddi aktivlər və tikili və avadanlıqlar üzrə dəyərsizləşmə zərəri/(gəliri)	9,11	(3,058)	1,829
Sair gəlirlər		2,976	700
<b>Əməliyyat mənfəəti</b>		<b>39,860</b>	<b>59,823</b>
Maliyyə xərcləri	24	(1,000)	(2,017)
<b>Vergidən əvvəlki mənfəət</b>		<b>38,860</b>	<b>57,806</b>
Mənfəət vergisi xərci	25	(9,458)	(9,596)
<b>İL ÜZRƏ MƏNFƏƏT</b>		<b>29,402</b>	<b>48,210</b>
<b>İL ÜZRƏ CƏMI MƏCMU GƏLİR</b>		<b>29,402</b>	<b>48,210</b>
<b>Mənfəətin:</b>			
- Qrupun səhmdarlarına aid olan hissəsi		29,481	48,210
- Nəzarət olunmayan iştirak payına aid olan hissəsi	27	(79)	-
<b>İl üzrə mənfəət</b>		<b>29,402</b>	<b>48,210</b>
<b>Cəmi məcmu gəlirin:</b>			
- Qrupun səhmdarlarına aid olan hissəsi		29,481	48,210
- Nəzarət olunmayan iştirak payına aid olan hissəsi	27	(79)	-
<b>İl üzrə cəmi məcmu gəlir</b>		<b>29,402</b>	<b>48,210</b>

**“AzerGold” QSC**  
**Konsolidasiya edilmiş kapitalda dəyişikliklər haqqında hesabat**

	Qeyd	Nizamnamə kapitalı	Grupun səhmdarlarına aid olan hissə			Cəmi	Nezarət olunmayan iştirak payı	Cəmi kapital
			Əlavə kapital qoyuluşu	Bölgüdülməmiş mənfəət	Cəmi			
<i>Min ABŞ dolları ilə</i>								
<b>1 yanvar 2020-ci il tarixinə qalıq</b>		<b>7,179</b>	-	<b>20,393</b>	<b>27,572</b>	-	<b>27,572</b>	
İl üzrə mənfəət		-	-	48,210	48,210	-	48,210	
2020-ci il cəmi məcmu gəlir		-	-	48,210	48,210	-	48,210	
Nizamnamə kapitalına əlavə	19	14,586	-	-	14,586	-	14,586	
Əlavə kapital qoyuluşunda artım	19	-	7,767	-	7,767	-	7,767	
<b>31 dekabr 2020-ci il tarixinə qalıq</b>		<b>21,765</b>	<b>7,767</b>	<b>68,603</b>	<b>98,135</b>	-	<b>98,135</b>	
Əlavə kapital qoyuluşunda artım	19	-	31,118	-	31,118	-	31,118	
Nizamnamə kapitalına əlavə	19	14,706	(5,882)	(8,824)	-	1,154	1,154	
İl üzrə mənfəət/(zərəf)		-	-	29,481	29,481	(79)	29,402	
2021-ci il cəmi məcmu gəlir		-	-	29,481	29,481	(79)	29,402	
<b>31 dekabr 2021-ci il tarixinə qalıq</b>		<b>36,471</b>	<b>33,003</b>	<b>89,260</b>	<b>158,734</b>	<b>1,075</b>	<b>159,809</b>	

**"AzerGold" QSC**  
**Konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabat**

<i>Min ABŞ dolları ilə</i>	<i>Qeyd</i>	<b>2021</b>	<b>2020</b>
<b>Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>			
Vergidən əvvəlki mənfəət		38,860	57,806
<b>Düzelisələr:</b>			
Falız xərci	24	735	1,762
Tikili və avadanlıqların amortizasiyası və tükenməsi	9	11,923	6,177
İstifadə hüquqlu aktivlərin amortizasiyası	12	694	579
Qeyri-maddi aktivlərin amortizasiyası və tükenməsi	11	6,246	2,571
Keşfiyyat və qiymətləndirmə aktivlərinin dəyərsizləşməsi	10	7,071	6,308
Tikili və avadanlıqların dəyərsizləşməsi	9	8,249	-
Qeyri-maddi aktivlərin dəyərsizləşməsi	11	5,926	11,117
Əvvəlki illərdə dəyərsizləşmiş keşfiyyat hüquqlarının qaytarılması	11	(11,117)	(12,946)
Ətraf mühitin bərpası öhdəliyi üzrə diskontun amortizasiyası	16	265	255
Xalis məzənnə gəliri		38	19
<b>Dövrüyyə kapitalında dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>		<b>68,890</b>	<b>73,648</b>
Ticarət və digər debitor borclarda artım/(azalma)		(135)	10
Sair qısamüddətli aktivlərdə artım	17	(3,308)	(5,622)
Mal-material ehtiyatlarında artım/(azalma)	13	(14,453)	1,569
Qısamüddətli avans ödənişlərində azalma/(artım)	14	2,343	(4,928)
Ticarət və digər kreditor borclarda azalma/(artım)	15	(79)	5,379
Təxirə salınmış gəlirlərdə artım		600	-
Sair qısamüddətli öhdəliklərdə artım	17	701	4,849
<b>Dövrüyyə kapitalında dəyişikliklər</b>		<b>(14,331)</b>	<b>1,257</b>
Ödənilmiş mənfəət vergisi		(10,353)	(1,176)
<b>Əməliyyat fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri</b>		<b>44,206</b>	<b>73,729</b>
<b>İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>			
Tikili və avadanlıqlar və mədənlərin işlənilməsi üzrə məsrəflər	9	(28,749)	(9,473)
Uzunmüddətli avans ödənişləri		(3,234)	-
Keşfiyyat və qiymətləndirmə aktivləri üzrə investisiyalar	10	(17,588)	(16,490)
Sair qeyri-maddi aktivlər üzrə investisiyalar	11	(243)	(114)
<b>İnvestisiya fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri</b>		<b>(49,814)</b>	<b>(26,077)</b>
<b>Maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>			
Nizamnamə kapitalına əlavə	19	1,154	14,586
Əlavə kapital qoyuluşu	19	31,118	7,767
Kreditlər və borc vəsaitləri üzrə daxilolmalar	20	-	26,360
İcarə öhdəliklərinin ödənilməsi	12	(765)	(579)
Kreditlər və borc vəsaitlərinin ödənilməsi	20	-	(78,420)
Ödənilmiş faizlər		(1,000)	(2,382)
<b>Maliyyələşdirmə fəaliyyəti üzrə daxil olan/(istifadə edilən) xalis pul vəsaitləri</b>		<b>30,507</b>	<b>(32,668)</b>
<b>Məzənnə dəyişikliklərinin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri</b>		<b>(24)</b>	<b>(22)</b>
<b>İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri</b>	<b>18</b>	<b>32,099</b>	<b>17,137</b>
<b>İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri</b>	<b>18</b>	<b>56,974</b>	<b>32,099</b>